

Biz belə övladlar tərbiyə etmiş valideynlər qarşısında baş eyirik, mühəribədə yaralananlara şəfa və xoşbəxt həyat arzulayırıq. İndi ən vacib məsələ xalqımızın Qəlebə ilə nəticələnən Vətən sevgisini, bu zəfərin baş sərkərdəsi olan ölkə rəhbəri İlham Əliyevin qazandığı ümumxalq məhəbbətini, milli birliyimizdən yaranan öyüncü qoruyub saxlayaraq, işgaldən azad edilmiş ərazilərin bərpasına və inkişafına yönəlmış yaradıcı qüvvəyə çevirməkdir.

Dövlət başçısı İlham Əliyevin müvafiq sərəncam və göstərişləri ilə artıq işgaldən azad edilmiş ərazilərdə ilk zəruri bərpa işlərinə başlanıb. Prezident bu günlərdə Şuşaya səfəri zamanı yolüstü Füzuli beynəlxalq aeroportunun təməlqöymə mərasimində tətənəli suretdə bəyan etdi: "Şuşa şəhəri menim tərifimdə Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Şuşa şəhərinin bərpası və tarixi simasının özünə qaytarılması istiqamətində işlərə start verildi. Bütövlükde, mühəribədən cəmi iki ay vaxt keçib, ancaq böyük quruculuq işlərinə start verildi... Böyük qayıdış başlayır, bütün işlərə start verildi. Əminəm, necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, -- cəmi 44 gün ərzində, -- bizim tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik".

Qarabağ kimi iri və böyük potensialı olan bir bölgədə irimiqyaslı, uzunmüddətli bərpa, dirçəliş və inkişaf prosesinə start verildiyi bir məqamda, bildirə ki, ümumiyyətlə, regionlarda iqtisadiyyatın və bütövlükde mehsuldar qüvvələrin inkişaf istiqamətləri müəyyən edilərkən hər bir bölgənin fərqli xüsusiyyətləri (iqtisadiyyatın inkişafında tarixən toplanmış təcrübə, inkişafın mövcud vəziyyəti, torpaq, iqlim şəraiti və i.a.) və respublikamızın qarşısında duran ümumi strateji xarakterli vəzifələr nəzəre alınır. Bu baxımdan Qarabağın işgaldən azad edilmiş rayon və şəhərlərinin əvvəlki həyatının yeni keyfiyyətdə bərpa və inkişaf etdirilməsi daha çox özünəməxsusluq kəsb edir.

Belə ki, Qarabağın işgaldən azad edilməsi xalqımızın, dövlətimizin qarşısına yerinə yetirilməsi hamımızın birgə səyərini tələb edən çox mühüm vəzifələr qoyur. Biz işgaldən azad edilmiş rayonları, şəhərlərin, kəndlərin əvvəlki simasını yeni keyfiyyətdə, indiki dövrün tələblərinə uyğun bərpa etməliyik. Etiraf edə ki, bu o qədər də asan vəzifə deyil.

Qarabağın düşməndən azad olunmuş ərazilərində xalqımızın uzun illər yaratdığı maddi, mənəvi sərvətlər dağıdılmış, saxtalaşdırılmışdır. Evlər, məktəblər, yollar, enerji, su təminatı sistemi, səhiyyə müəssisələri talan və məhv edilmişdir. Bize sinəsi cadar-cadar olan torpaqlar, kol basmış yamaclar, burada vaxtı ilə insanların yaşamış olduğunu göstəren xarabalıqlar qalmışdır. Torpaqların böyük bir hissəsi indiki vəziyyətində kənd təsərrüfatı üçün yararsız hala salınmışdır.

Təbiidir ki, dövlət səviyyəsində bütün təsərrüfat və xidmət

enerji, yol, səhiyyə kimi insanın həyat və fəaliyyəti üçün zəruri olan sahələrin bərpasına göstəriş verdi. Su heyatın özüdür, yol müasir həyatın qan damarlarıdır, enerji fəaliyyət və inkişafın hərəkətverici qüvvəsidir, səhiyyə Qarabağa qayıdacaq insanların sağlamlığının və işgürəliliyinin qorunmasının vacib şərtləridir.

İstehsal və sosial infrastruktur sahələrinin bu istiqamətlərdə inkişafı bir tərəfdən işgaldən azad olmuş rayonların, bütövlükde, Qarabağ bölgəsinin iqtisadiyyatının vahid bir regional sistem kimi inkişafına, digər tərəfdən Ermənistanda

şəhəri Azərbaycan mədəniyyətinin paytaxtı elan etmiş, Şuşanın nəinki Azərbaycanın, həm də bütün regionun mədəniyyət mərkəzi olduğunu qeyd etmişdir.

Lakin Şuşada həddindən artıq müxtəlif istehsal və xidmət müəssisələri yerləşdirib, onun böyük şəhərə çevriləməsinə çalışmaq düzgün olmaz. Bu onun təbiətinə, kurort-sağlamlıq mərkəzi kimi əhəmiyyətinə ziyan verə bilər. Fikrimizcə, işgaldən azad olmuş ərazidə daha iki şəhərin regional mədəni-iqtisadi mərkəz kimi inkişafına üstünlük vermək olar. Bunlar, bütövlükde, Qarabağda

dağıdılmış, məhv edilmiş olduğu üçün onların hər birinin bərpasına eyni dərəcədə, eyni vaxtda diqqət yetirmek məqsədönlü deyil. Bu nisbətən çətin, uzun müddətli, eyni zamanda, daha çox vəsait tələb edən, qüvvələrin səpələnməsinə səbəb olan bir işə çevrilə bilər. Odur ki, bir yol üzərində yerləşmiş, yaxud vaxtılıq bir-biri ilə six əlaqədə olmuş bir neçə kənddən birinə üstünlük verməklə, onu kəndlərəsə mərkəz kimi ilk növbədə bərpa və inkişaf etdirmək məqsədönlü olar. Belə kəndin perspektivliliyini müəyyən edərək, onun kəndlər arasında əlverişli coğrafi mövqeyi, ərazisinin

Şuşa şəhərinin bərpası və tarixi simasının özünə qaytarılması istiqamətində işlərə start verildi. Bütövlükde, mühəribədən cəmi iki ay vaxt keçib, ancaq böyük quruculuq işlərinə start verildi.

Böyük qayıdış başlayır, bütün işlərə start verildi. Əminəm, necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, -- cəmi 44 gün ərzində, -- bizim tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

şərabçılıq, baramaqlıq-ipekçilik, pambıqçılıq və mahlic, tütünçülük-siqaret, meyvəçilik-konserv, taxılçılıq-qida, heyvandarlıq-ətsüd və digər istehsal sahələrində Azərbaycan iqtisadiyyatında çox mühüm yer tuturdu.

Bu ərazilərdə o zaman cihazqayırma, tikinti materialları, mineral sular istehsalı, yüngül sənaye, xüsusi xalçaçılıq, ipəkçilik, yeyinti sənaye sahələri inkişaf etmişdi. Qarabağ Azərbaycanın xalçaçılıq inkişaf etmiş əsas regionlarından biri idi. İşgaldən azad olunmuş ərazilərdə bu sahələrin inkişaf imkanlarının birinci növbədə öyrənilmesi və potensialdan səmərəli istifadə daha məqsədə uyğun olardı. Eyni zamanda, iqtisadiyyatın digər sahələrinin əlverişli inkişaf imkanlarından da istifadə oluna bilər. Misal üçün Qarabağda turizmin və onunla bağlı istehsal sahələrinin inkişafi üçün çox böyük imkanlar var. Lakin bu imkanlardan bir az sonra, tədricən istifadə real Görünür.

Məqsəd Qarabağı onun böyük imkanlarına uyğun olaraq hərtərəflə inkişaf etdirmək, modernləşdirmək, Azərbaycanın zəngin və iqtisadi cəhətdən en güclü regionlarından birinə çevirməkdir. Uzun illər regional inkişaf problemləri ilə maşğul olan iqtisadçı alim kimi inanıram ki, Vətən mühəribəsində təsərəfən qələbəmizin -- "Qarabağ Azərbaycandır!" həqiqətinin davamı olaraq, Qarabağa qayıdış, dirçəliş və yüksəlik prosesi də müdrik və uzaqqorən Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında gerçəye çevriləcək, inşallah! Qoy ulu Tanrı üstümüzə yar olsun, xalqımız xoşbəxt yaşasın, bəxtiyan olsun!

Əli NURİYEV,

**AMEA-nın müxbir üzvü,
professor,
Əməkdar elm xadimi**

Qarabağ əvvəlkindən də gözəl, güclü və sevimli bir diyar olacaq



30 il düşmən əsərində qalmış Qarabağın xilası uğrunda 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun parlaq qələbəsi ilə başa çatdı. Ölkəmizin iller boyu intzarla gözlədiyimiz ərazi bütövlüyü təmin edildi. Biz bu qələbəye görə rəşadətli ordumuza, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarıq.

Dövlət başçısı İlham Əliyevin uzaqqorən siyaseti, sarsılmaz iradəsi, əzmkarlığı bu qələbədə həllədici rol oynadı. Xalqımızın, ordumuzun, dövlətimizin bizə bu tarixi zəfəri qazandırmış sarsılmaz birliyindən yeni güc alırıq. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüslərdə öz həyatını qurban vermiş şəhidlərimiz isə heç vaxt unudulmayacaq. Allah Vətən yolunda həlak olmuş soydaşlarımıza rəhmət eləsin, qəbirləri nurla dolsun.

sahələrinin yeni keyfiyyətdə bərpası və inkişafını əhatə edən uzunmüddətli (təqribən, 10 il müddətinə) strateji xətt, plan və program hazırlanıb həyata keçiriləcəkdir. Artıq ölkə rəhbəri İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə bu istiqamətlərdə təşkilat və praktiki fəaliyyət və tədbirlər geniş vüset almaqdadır. Fikrimizcə, təsərrüfat və xidmət sahələrinin keyfiyyəti bərpası və inkişafı məsələlərinin həllində növbəlilik, ardıcılıq müəyyənəşdirilməlidir.

İrimiqyaslı, uzunmüddətli bərpa və inkişaf posesində öz yurdularına qayıdacaq insanların həyat və fəaliyyəti üçün ən zəruri şəraitin təmin edilmesi birinci plana keçməlidir. Prezident, İlham Əliyev, çox haqlı olaraq, Qarabağ əraziləri işgaldən azad edilən andan su,

həmsərhəd rayonlarla Azərbaycanın digər əraziləri arasında ikitərəfli əlaqələrin inkişafına şərait yaratmalıdır. Şübhəsiz ki, yaxın vaxtlarda Qarabağda elm və təhsil ocaqlarının yaranmasına, elmin və təhsilin inkişafına da xüsusi diqqət yetiriləcəkdir.

Qarabağda əvvəlki həyatın yeni keyfiyyətdə bərpası və inkişafının çox mühüm şərtlərdən biri əhalinin məskunlaşmasının təşkilidir. Bu məsələdə şəhər və kənd əhalisinin məskunlaşmasına sıx əlaqədə və eyni zamanda bir qədər fərqli formada yanaşmaq lazımdır. Birinci növbədə, Qarabağda mədəni-iqtisadi mərkəz rolini oynayacaq şəhərlərin müəyyənəşdirilməsi və onların inkişafına üstünlük verilməsi vacibdir. Məlumdur ki, bunlardan birincisi Şuşadır. Azərbaycan Prezidenti İlham Əliyev artıq

məhsuldar qüvvələrin səmərəli ərazi təşkilini, həm də respublikamızda mədəni-iqtisadi mərkəz rolunu oynaya bilən şəhərlərin düzgün sahəsi, inzibati rayon mərkəzi ilə əlaqə imkanı nəzərə almaqla müəyyən edilə bilər.

Kəndlərəsə mərkəzlerin yaranması və inkişafı yerli əmək ehtiyatlarından istifadənin yaxşılaşmasına, şəhərlərə əhalinin axınının nisbətən azalmasına, şəhər həyat tərzinin nisbətən bərabər yayılmasına əlverişli şərait yaradır. Üçüncü şəhəri də idarəetmənin təkmilləşməsi, respublikamızın ərazisində mədəni-iqtisadi mərkəz rolini oynaya bilən şəhərlərin inkişafının məhdudlaşdırılması demək deyil. Ermənistanda həmsərhəd rayonlarda kəndlərəsə mərkəzlərlə bərabər inkişafına imkanı olan bütün məntəqələrə eyni dərəcədə diqqət və məsuliyyətə yanaşılmalıdır. İşgaldən azad olunmuş şəhərlərin inkişafı əhalinin məhdudlaşdırılması

bərpa və inkişaf, əsasən, əhalinin öz təşəbbüsü və vəsaiti hesabına həyata keçirilə bilər. Bir qədər sonra həyat öz axarına düşəndə bu kəndlərin də perspektiv inkişaf yolları daha aydın görünəcək.

İstehsal sahələrinin bərpa edərək, birinci növbədə, xalqın tarixən zəngin təcrübə toplamış olduğu sahələrin yeni şəraitin tələblərinə uyğun bərpasına diqqət yetirilməlidir. Məlumdur ki, işgaldən azad olunmuş ərazilərin iqtisadiyyatı tarixən coxsahəli xarakter daşımışdır. Qarabağın zəngin tabiatı, əlverişli coğrafi mövqeyi burada istehsal və xidmət sahələrinin kompleks inkişafına şərait yaradır. Keçən əsrin 80-ci illərində regionda müxtəlif istehsal sahələri öz inkişafının ən yüksək səviyyəsinə çatmışdır. İşgaldən azad olunmuş ərazilər üzümçülük-